

SEYX MƏHƏMMƏD XİYABAİNİN PUBLİSİSTİKASI



VÜQAR ƏHMƏD,
*AMEA Nizami Gəncəvi adına
 Ədəbiyyat İnstitutunun
 "Mətbuat tarixi və publisistika"
 şöbəsinin müdürü,
 filologiya üzrə elmlər doktoru,
 professor*

(Əvvəli ötən sayalarımızda)

Ey azadlıq şəhidləri! Ey fədakarlıqları ile bize şərafət qazandırmış əzizlərimiz! Ey ölümləri ile bizi dirildən, torpağımızın namuslu övladları! Qəbirlerinizdə rahat yatın. Sizin zəhmətləriniz hədər olmamışdır, axıdilan qanlarınız nəticəsində qalma-mışdır. Bu gün bizim başımız uca və qəlbimiz şaddır. Bu gün siz iftiخار və xoş-baxılıklı yad edirik. Sizin xatırınız ürəyimizdə mətin irade ve sarsılmaz varlıq yaradır, sizin başladığınız yolu biz davam etdiririk. Ey, hələdə qəhrəman övladlarının qarasını əynindən çıxarmamış ana və bacılarımı! Bu kədərləri üzərinizdən rədd edin. Sizin adamlarınız əbəs ölməmişlər. Sizin şəhidləriniz bu xalqın sırasındadır. Görürsünüz, onların ruhu, bizim ürəklərimizdə on yüksək və əziz yer tutmaqdadır. Bu ruh həmişə yaşayacaqdır. Şəhidlərimizin övladlarını şadlıq və başı ucalıq hissi ilə tərbiyə edin. Onlara mərdlik tərbiyəsi verin. Onları da azadxah və qəhrəman kimi böyüdü. Qoy onlar da bu şərafət meydanında can və baş qoysunlar. Ey hüzün və qəm kabusu, bu pak mühitdən uzaq ol! Ey acizlik və gücsüzlük nələsi, öz göz yaşalarının qara pərdəsini xalqın üzündən çək! Qoy onlar həyatı saf, sadə, sağlam, pak və parlaq şəkildə görsünlər. Məhv olsun bu xalqı qorxaq və sərətsiz etməyə çalışanlar, onu tənbəllik və ətalətə salanlar! Azadxah cəmiyyət yaşasın və var olsun!".

Xiyabaninin bu nitqlərindən çox aydın şəkildə məlum olur ki, bunlar bolşeviklərin və Leninin hayqırıqları kimi sadəcə olaraq boş-boş şüərlər deyil. Bu sözlərin, kəlmələrin, cümlələrin hər birinin arxasında dərin mənalar, məntiqli və hikmətli ifadələr durur. Xiyabani siyasi və ictimai xadim, eyni zamanda peşəkar bir publisist olmaqla yanaşı yüksək səviyyəli bir natiqdir. Onun hər bir kəlməsində insan psixologiyasına nüfuz edə biləcək təlqin vardır. Xiyabani eyni zamanda olduqca nikbindir və xalqı da daima nukbin olmağa səsləyir. Bir coxlarına bəlliidir ki, İslam aləmində şəhid olmaq olduqca böyük şərəf sayılır və şəhidlərin sorğu-sualsız behiştə getdikləri də hamiya məlumdur.. Onu da qeyd etmek lazımdır ki, şəhid sözü ancaq müsəlmanlara aiddir. Hansısa bir dinsizi və yaxud müsəlman olmayan bir kimse şəhid hesab eləmək küfrdir. Şəhidlərə yüksək qiymət verən Xiyabani, şəhid olmağın nə qədər müqəddəs bir iş olmağımı dilə gətirərək, valideynlərə, xüsusiilə də analara övladlarını, şəhid vəyaxud qazi olmaq ruhunda tərbiyə etməyi tövsiyə edir. Xalqımızda belə bir zərbə-misal vardır "Qəm qəm gətirər".. Tarixdən və yaşadığımız həyatdan məlumdur ki, piissimizm insana bədbəxtılıkdən başqa heç bir şey verə bilmir.

İslamin piissimizmə olan münasibətinin olduqca mənfi olduğunu görərik.

Bəşəriyyətin inkişaf programı və hidayət qaynağı müqəddəs Qurani-Kərim də öz içqli ayələrində insanı daim nikbin olmağa, gələcəyə inanmağa, Allahdan ümidi kəsməməyə çağırır. Atalarımızda belə bir misal da vardır "Hagumən şeytandır". İnsan hətta ölüm ayağında olarkən Uca Yaradandan ümidi kəsməməli, həyatının işqli olcağına inanmalıdır. Ölüm haqqıdır. Hamiya məlumdur ki, Uca Xaliquşən başqa hamı ölümə məhkumdur. Lakin ölüm həyatın bitməsi demək deyildir. Ölüm bu dünyadan o biri dünyaya açılan bir qapıdır. Bu dünyada yaxşı əməllər sahibi olmuş insan, ələlxüsus da şəhidlər, bu qapıdan keçib daha rahat, daha gözəl bir həyata qədəm qoyurlar. Şübhəsiz ki, müctəid dərəcəsinə yüksəlmış Şeyx Məhəmməd Xiyabani daima İslam ehkamlarının əsasında hərəkət etdiyi üçün şəhidlik zirvəsinin nə demək olduğunu olduqca gözəl anlayırdı, eyni zamanda nikbinliyin insan psixologiyasına nə qədər müsbət təsir etdiyini, keçdiyi İlahiyyat dərəcəsindən və həyat təcrübəsindən olduqca məntiqli surətdə dərk eləyirdi.

Xiyabani zamanın irəli sürdüyü bir səra ictimai vəzifələrin yerinə yetirilməsi sahəsində mətbuatın böyük əhəmiyyətə malik olduğunu dəfələrə göstərmüşdür. Ümumiyyətə, mətbuata dair qiymətli fikirlər Xiyabani publisistikasında mühüm yer tutur. O, 1275 (1858)-ci ildə "Əxbəri-Darüssəltənəyi-Azərbaycan", "Ruznaməyi-Millətin Məməkəti-Azərbaycan" və "Vəqayı-şəhri-məməkəti Azərbaycan" adları ilə yayılmış "Azərbaycan" qəzetindən və "Əkinçi" dən başlayaraq Qafqazda və İranda çıxan bütün mətbuat orqanlarına yaxşıca bələd idi. "Əkinçi" qəzeti hələ Xiyabani doğulmamışdan bir neçə il əvvəl bağlandı da Xiyabanının bu haqda məlumatı vardi. Hamiya məlumdur ki, Xiyabanının yaşadığı dövrde İranda yüzdən artıq mətbuat orqanı var idi və bunların əksəriyyəti onun doğulub boyabaşa çatlığı Təbriz şəhərində yerləşirdi. Bənlərdən Rza Tərbiyətin redaktorluğu ilə 1324 (1906) çıxan "Azad" qəzetini, Əliqulu xanın redaktorluğu ilə çıxan "Azərbaycan" qəzetini, Əhməd Mirzənin redaktorluğu ilə çıxan "Bələdiyyə" qəzetini və bir çox başqalarını gətirmek olar. Xiyabani öz çıxışlarında İrəndəki mətbuat orqanlarının qarşısında yüksək vəzifələr qoyur, adamların gözünün açılması və cəhalətdən qurtarması yolunda fəaliyyət göstərməyi tələb edirdi. Xiyabani, ona və demokratik qüvvələrə qarşı qərəzli mövqə tutan "Rəd" və "İran" qəzetlərin tənqid edərək, bu qəzetləri günün qarşıya qoymuş və həllini gözləyən mühüm ictimai məsələlərdən kənarda dardlığı, bunun əvəzinə öz səhi-fələrini böhtən xarakterli, eyni zamanda mücərrəd yazılarla doldurduğunu qeyd eləyərək, onları tənqid edirdi.

Xiyabanının ədəbi görüşlərinə yersiz təsəübkeşlik, yalançı millətçilik və nihilizm əhval-ruhiyyəsi, başqa xalqların mədəni-əlmi uğurlarını öz xalqının mədəniyyət tarixi hesabına mənim-səmək meyli yabançı idi. Xiyabani daim İranda vahid, bələnməz fars mədəniyyətinin və ədəbiyyatının olmasını yayan irticəi fikir və baxışlara qarşı çıxmışdır. O, bir sira şovinist İran alımların və azərbaycanlı nihilistlərə qarşı çıxaraq, İran dövləti tərkibində ayrı-ayrı xalqların yaşadığını, bu xalqların özlərinə məxsus ədəbiyyatı və mədəniyyəti olduğunu, bu irsa dərindən öyrənməyin xeyirlərini irəli sürmüdü.

Xiyabani orta əsr ədəbiyyatı tarixinə, poetika və ədəbiyyatlaşmış elminin inkişafına ümumi bir axın kimi baxmamışdır. Ədəbi-fəlsəfi baxışlarının yönü və məzmununa görə ardıcıl demokrat maarifçi olan Xiyabanının qabaqcıl düşüncə və ideyaları, onun

ədəbi fəaliyyətində öz əksini yeni bir biçimdə tapa bilmişdir. Bəlkə də bütün dünyaya məlumdur ki, Azərbaycanın qədim paytaxtı və mədəniyyət mərkəzlərindən biri olan Təbriz şəhərində saysız hesabsız elm və hünər sahibi çıxmışdır. Buna misal olaraq ilk növbədə Şəms Təbrizini, Xətib Təbrizini, Agahi Təbrizini, Alim Təbrizini, Baba Fərəc Təbrizini, Bədrəddin Əbdülmüəmmər İsmayıllı Təbrizini, Vahidi Təbrizini, Vuqun Məhəmməd Şərif Təbrizini, Qardaş Təbrizini, Qəzali Təbrizini, Qəzenəfər Təbrizini, Qəni Təbrizini, Vasili Təbrizini, Əbdülvahab Əmiri, Danişməndi, Daniş Ağa Mirzə Lütfəlini, Daniş Hacı Mirzə Nəcəfəlixanı, Dərvish Bülbülü, Dərvish Gəncəli-Təbrizini, Dərvish Söhrab Təbrizini, Dərvish Hüseyn Hafizi, Divanəni, Şərif Təbrizini, Mahmud ibn Əbdülkərim ibn Yəhya Şəbüstəri Təbrizini, Hüməm Təbrizini və bəlkə də minlərcə başqalarını göstərmək olar. Şübhəsiz bu da güneyli qardaşlarımızın, ələlxüsus da təbrizlillərin elmə, maarifə, ədəbiyyata, fəlsəfəyə olan dərin marağını, o cümlədən onların dərin zəka və istedad sahibi olduğunu subuta yetirir.

Bidiyimiz kimi Xiyabani də bütün azərbaycanlılar üçün müqəddəs bir məkan sayılan Təbrizdə doğulmuşdur. Təbrizin səfali havasını udmuş, daim onun gözəl mənzərələrini seyr etmiş, zülal çeşmələrindən axan sularından içmiş, ətri insanı bihuş edən çörəyini yemiş, eyni zamanda Xətib Təbrizinin "Erəbul-Quran" ("Quranda fleksiya məsələləri"), "Təfsirul-Quran" ("Quranın izahı") "Məqatilül-Fürsan" ("Athiların öldürülüyü yerləri"), "Əsrarüssənə" ("Sənətkarlıq sirləri"), "Kitabül-kafi" əsərlərini, Hüməm Təbrizinin "Söhbətnamə" adlı məsnəvisini oxumuş, böyük ədəbiyyatşunas alım Mirzə Məhəmməd-əli Tərbiyət Təbrizinin dili ilə desək, izzətli mövلا, xeyir işə çağırın, ruh kimi lətif, çaraq kimi parlaq, şüşə kimi duru, haqq və dinin günəçi Şəms Təbrizinin təlqinlərindən faydalananmışdır. Ümumiyyətə, Xiyabanının ədəbi fəaliyyəti yuxarıda qeyd olunanlarla yanaşı, müsəlman Şərqinin xalqlarının ədəbi ərisinin qabaqcıl ənənələri əsasında yaranmağa və yetkinləşməyə başlamışdır. XX əsrin əvvələrində İranda, Qafqazda və başqa ölkələrdə yayılmış milli-azadlıq ideyaları Xiyabanının ədəbi-fəlsəfi görüşlərinin inkişafına çox müsbət təsir göstərmişdir.

Xiyabani publisistikası xalqı oyatmaq, onun zəngin ədəbi ərisindən onun tərəiqqisi yolunda istifadə etmək, həmvətənlərini başqa xalqlara hörmət və məhəbbət ruhunda tərbiyə etmək, maarif və mədəniyyəti geniş miqyasda təbliğ etmək yolunu tutmuşdu. Lakin Xiyabanını ədəbi fəaliyyətində on çox azadxahlarla, başqasının köləsi olmaq istəməyənlərə, vətənin, torpağın, eyni zamanda azadlığın, haqq və ədalətin uğrunda hər an şəhid olmağa hazır olan insanlara dəyər verilir. Xiyabanının demək olar ki, bütün ədəbi fəaliyyəti bir ali məqsədə xidmət göstərir və bir ana xətt üzərində qurulmuşdur. Bu da azadlıq mübarizəsidir.

Xiyabaniye görə insanın azad yaşaması bu dünyada hər şeydən üstündür. Müstəməkəçilərin tabeliyində yaşamaq isə rəzalətdir. İnsan azad olanda kamil olur, əsərət altında isə cahil olur. Hər bir xalq müəyyən müddət təcavüze, zorakılığa, işgəncələrə, zülmə məruz qalıb, mürtəcelər tərəfindən məhkum və məhbus oluna bilər. Lakin xalq nəhayət ki, özünü toplayıb, əsərət zəncirlərini qırmalı, ona zülm verənlərin nəfəsinə kəsmeli, bu yolda ya şəhid, ya da qazi olmalıdır.

Xiyabani qorxaqlığı insan üçün olduqca mənfi xususiyət hesab edirdi. O, öz çıxışlarında mərd, qorxmaz, cəsarətli insanları qəhrəman adlan-

dıraraq, xalqın azadlığının qurucularının məhz belə adamlardan ibarət olduğunu dilo gətirirdi. Onu da qeyd etmek lazımdır ki, Xiyabani hələ Məşrutə hərəkatı dövründən, mürtəcelərlə silahlı toqquşmalarda şəxsən özü iştirak edir, daim savaş vaxtı irəlidə gedərək, başqalarına örnek olurdu. Bu cəhətdə Xiyabanını bir əlində qələm, o biri əlində isə qılınc olan Şah İsmayıllı Xətaiyə bənzətmək olar. Təsadüfü deyil ki, Xiyabani şəhid olmamışdan qabaq, bütöv bir kazak briqadası ilə tekbaşına bir neçə saat atmış, hətta bir neçə kazakı cəhənnəmə vasil etmişdir. Bəzi mənbələr onun, düşmən əlinə keçməsin deyə özünü vurdugunu göstərilər. Bu da Xiyabanının xalqı mürtəcelərlə savaşmağa, azadlıq mübarizəsi aparmağa çağıranda, onun sadəcə olaraq dil pəhləvanı olmadığı, bir zərb-misaldə deyildiyi kimi, dilinə görə dilçəyi olduğunu göstərir.

Yuxarıda qeyd olunduğu kimi Xiyabani zəmanəsinin qabaqcıl ictimaiyyəsi xadimi olmaqla yanaşı dövrünün ədəbi-fikri mübarizələrində də fəal çalışırdı. O, "Təcəddüd" qəzetində elmi-tənqidli məqalələr yazar, bir çox mühüm məsələlər haqqında fikir yürüdü. Xiyabani ədəbi fəaliyyətini olduqca çətin bir şəraitdə davam etdirmişdir. Onun ədəbi-nəzəri görüşlərini şərh etmək üçün, onun vətəndaşların dünyagörüşünü, iradəsini, əxlaqını təribyə edə bilən, ictimai səbəblərini göstərməyə qadir olan çıxışlarına nəzər yertirmək kifayətdir. Məlum olduğu kimi Xiyabanının elə tək "Təcəddüd" qəzeti onun səhifələrində dərc olunan yüzlərlə məqaləsi var idi. O, bu məqalələrdən bəzilərini Azərbaycan dilinə, onun inkişafına, gələcəkdə onun müntəzəm tədrisine nail olunmasına həsr etmişdi.

Milli azadlıq hərəkatı Xiyabanının görüşlərində, publisistikasının məfkure və məzmununda böyük dəyişiklik əmələ gətirmişdi. Onun məqalələri və çıxışları sərf siyasi məzmun almışdı. Milli azadlıq hərəkatının qələbəsi Xiyabanide artıq istibad və əsəratın birdəfəlik ləğv edildiyinə dərin bir inam yaratmışdı. Xiyabani elə güman edirdi ki, Azərbaycanda şah üsul-idərəsinin yixiləsi ilə bütün işlər sahmana salınacaq və onun daima arzu etdiyi "Hürrələr dünyası" əbədi olaraq yaşayacaqdır. Lakin xəyanət nəticəsində hürriyyətin məhv olduğunu görəndən sonra Xiyabani, onun hələ də xəyalı bir məna daşıdığını dərk elədi və sonuncu çıxışında təsəüflə "Hürriyətin ancaq adı gəlmişdi, özü isə yox imiş", - deyə söylədi.

Xiyabanının ister "Azərbaycan və Azərbaycanın demokratik qüvvələri" publisistik məqalə-essesi, ister dövri mətbuatda çıxan yazılarına, isterse də bütün çıxışlarına nəzər yetirsək, onun bütün ədəbi fəaliyyətinin, xalqın ağıl və elmin rəhbərliyi altında qabaqcıl bir cəmiyyət kimi çağdaş sivilizasiya səviyyəsinə çatmasını, millətlər ailəsinin müstəqil, bərabər huquqlu və şərəflə bir üzvü olaraq, demokratik və dünyəvi şərtlər içində xoşbəxt bir yaşayış tərzinə yetişməsini qarşısına məqsəd qoyan, rəhbər tutduğu prinsipləri Azərbaycan xalqının ehtiyac və istəklərindən doğmuş bir düşüncə sistemi ilə formalasdığını görərik.

Bu düşüncə sistemi, ağlın və mənətin işığında bu günün olduğunu qədər sabahın da ehtiyaclarına cavab verən, daima yeniliyə can atan, xalqın ehtiyac və istəklərindən əlavə, onun tarixinin yarpaqlarından qaynaqlanan bir düşüncə sistemidir. Bu baxımdan o, fərdi bir düşüncə deyil, milli vicdandan qopub gələn, xalqın müştərək arzu və meyliinin ifadəsi olan bir düşüncədir.

(Davamı var)